

## Geoloji, texnoloji və texniki amillərin maili quyuların əyilmə parametrlərinə təsirinin qiymətləndirilməsi və onların aradan qaldırılması yolları

N.P. Yusubov, g.-m.e.d.<sup>1</sup>,

S.Ə. Rza-zadə, t.e.n.<sup>2</sup>,

Ə.B. Ağakışiyev<sup>3</sup>, N.R. Axundova<sup>4</sup>

<sup>1</sup>Neft və Qaz İnstitutu,

<sup>2</sup>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,

<sup>3</sup>Geofizika və Geologiya idarəsi,

<sup>4</sup>"Neftin, qazın geoteknoloji problemləri

və Kimya" ETİ

**Açar sözlər:** qazma rejimi, dağ sükurları, QKAH, layların yatım bucağı, əyilmə.

DOI.10.37474/0365-8554/2021-11-20-25

e-mail: akhundova.nargiz92@gmail.com

Оценка влияния геологических, технологических и технических факторов на параметры искривления наклонных скважин и пути их устранения

Н.П. Юсубов, д.г.-м.н.<sup>1</sup>, С.А. Рза-заде, к.т.н.<sup>2</sup>, А.Б. Агакишиев<sup>3</sup>, Н.Р. Ахундова<sup>4</sup>

"Институт нефти и газа,

"Азербайджанский государственный университет нефти и промышленности,

"Управление геофизики и геологии,

"НИИ "Геотехнологические проблемы нефти, газа и Химия"

**Ключевые слова:** режим бурения, горные породы, КНБК, угол падения пластов, искривление.

Анализ промысловых данных (геология, КНБК, режимов бурения, инклинометрам) по пробуренной наклонной скважине на месторождении Нефть Даşları выявил ряд причин, которые привели к безуспешной ее проводке.

К ним можно отнести следующие: недостаточную оценку геологии района при проектировании профиля наклонной скважины (угол падения пластов, перемещаемость пород, тектоника), неправильный выбор компоновки низа бурильной колонны на участке стабилизации зенитного угла, а также неточный выбор осевой нагрузки и способа бурения на отдельных участках бурения наклонной скважины.

На основе теоретических и практических исследований была произведена оценка влияния всех перечисленных выше факторов на искривление ствола наклонной скважины.

Результат оценки влияния этих факторов на искривление наклонных скважин дает возможность рекомендовать нам ряд методов для успешной проводки других наклонных скважин.

**Effect estimation of geological, technological and technical aspects on parameters of deviated wells and the ways of their elimination**

N.P. Yusubov, Dr. in Geol.-Min. Sc.<sup>1</sup>, S.A. Rza-zade, Cand. in Tech. Sc.<sup>2</sup>, A.B. Aghakishiyev<sup>3</sup>, N.R. Akhundova<sup>4</sup>

<sup>1</sup>Institute for Oil and Gas,

<sup>2</sup>Azerbaijan State University of Oil and Industry,

<sup>3</sup>Department of Geology and Geophysics,

<sup>4</sup>"Geotechnological Problems of Oil, Gas and Chemistry" SRI

**Keywords:** drilling regime, subsurface rocks, bottomhole assembly, formation dip, deviation.

The analysis of field data (geology, bottomhole assembly, drilling regime, dipmeter logs) on the drilled deviated well in "Neft Daşları" field revealed some reasons, which led to its drilling failure.

The poor estimation of the area's geology while designing the profile of deviated well (formation dips, rock movability, tectonics), wrong selection of bottomhole assembly in the area of stabilization of zenith angle, as well as inaccurate axial load and the drilling method in separate areas of deviated well drilling are some of such reasons.

The evaluation of effect of all mentioned above aspects on the wellbore deviation of inclined well has been conducted based on the theoretical and practical studies.

The results of the effect estimation of these factors on the deviation of inclined wells enable to recommend some methods for successful drilling of other deviated wells.

Neft Daşları yatağı Abşeron-Balxanyanı tektonik qalxımlar zonasının ŞmQ hissəsində yerləşir və Xali-Çilov adası-Neft Daşları antiklinal xəttinin qalxımlarından birini təşkil edir. Neft Daşları strukturun tektonik cəhətdən şimal-qərb cənub-şərq istiqamətində uzanmış braxiantiklinal qırışq olub, uzunluğu 11 km, eni isə 6 km-dir.

Neft Daşları qırışığı assimmetrik quruluşa malikdir, qanadlarının yatım bucaqları müxtəlidir.

Strukturun tağı ŞmQ qısa periklinal istiqamətində sürüşməyə məruz qalıb, bu periklinal hissədə laylar nisbətən dik – 33–45° yatma, CŞ periklinalda isə layların yatma bucaqları 22–29°-dir. Qırışığın CQ qanadı nisbətən dik – 35–40°, ŞmŞ qanadı isə mailidir – 27–30°.

Periklinallar üzrə Qala lay dəstəsinin tavanının qiymətləri arasındaki fərqli 2800 m-ə çatır. En istiqamətində keçən pozulmanın varlığını müəyyən edən səbəb daşlarda yatma bucağının kəskin surətdə dəyişməsidir. 1 və 6 №-li quyuların qazıldıqı sahədə layların yatma bucağı 70–72°-dir. Qırışığın bu hissəsində normal yatma isə 50°-dən artıq deyildir. Belə hal şərti olaraq eninə pozulmanın göstərilməsinə imkan vermişdir. Qazma prosesi nəticəsində bu pozulmanın varlığı təsdiq edilmişdir.

Struktura qazılmış 56 və 275 №-li quyuların alınan məlumatla əsasən uzununa istiqamətində keçən pozulmanın üstəgəlmə tip olduğu müəyyənləşdirilmişdir. Pozulma məstəvisi qırışığın cənub-qərb istiqamətində meyl edir.

Neft Daşları yatağı tektonik cəhətdən assimmetrik braxiantiklinal quruluşa malik olub, ŞmQ-CŞ istiqamətində uzanır.


Yataq 1, 2, 2a sayılı uzununa və 3, 4, 5, 6, 7 sayılı eninə pozğunluqlar vəsitsələr altı tektonik blok ayrılır. Pozğunluqların amplitudları 30 m-dən (6 sayılı) – 350 m (1 sayılı) intervalında dəyişir. Yatım bucağının müxtəlifliyi və həmçinin layların uzanma azimutlarının dəyişməsi qırışığın cənub-qərb qanadında 6 №-li quyu ilə müəyyənləşdirilmişdir. Nəticədə I-la eninə olan qırılmanın mövcudluğu aşkar olunub və tektonik xüsusiyyətlərinə görə bu fay tipli qırılmadır. Buna görə də qırışığın cənub-şərq hissəsi şimal-qərb hissəsinə nisbətən bir qədrən emməyə məruz qalmışdır. Bu qırılımda sürüşmə amplitudu 120 m, sürüşmə şəhəti isə cənub-şərq istiqamətinə doğru yatmış və əyilmə bucağı 70–80° təşkil etmişdir (şəkil 1).

Neft Daşları yatağı assimmetrik braxiantiklinal quruluşa malik olub, ŞmQ-də qonşu Palçıq Pil-piləsi qalxımından qısa və dayaz yəhərlə ayrıılır. Struktur xəritədən göründüyü kimi, dizyunktiv qı-


rilmalar qırışığı altı tektonik bloka ayırmışdır.

I, III və V bloklar strukturun şimal-şərq qanadında, II, IV tektonik bloklar isə strukturun cənub-qərb qanadında yerləşmişdir.

Quyu Neft Daşları yatağının təxminən cənub-şərq periklinalında qazılıb. Quyunun qazılması zamanı plan üzrə zenit və azimut bucağının yığılmışında bəzi mürəkkəbləşmələr qeydə alınıb. Quyunun layihə horizontu Qirməkiüstü qumlu lay dəstəsi (QÜQLD), layihə azimutu 288°, layihə bucağı isə 31.7°-dir (şəkil 2).



Şəkil 1. Şaqlı və üfqi quyuların layihələndirilməsi



1788–1798, 1855–1882 m).

Struktur xəritədən göründüyü kimi, quyu lüləsi qırılmadan keçir. Bucaq düşməsinin bir səbəbi qırılmanın olması ilə izah oluna bilər.

Zenit bucağının düşmə səbəbini araşdırarkən texniki, texnoloji və geoloji amillərə diqqət yetirilmişdir.

Faktiki məlumatların (qazma rejimi, QKAH, geologiya, inklinometriya) təhlili göstərir ki, əyilmə parametrlərinin dəyişməsi əsasən texniki, texnoloji, geoloji amillərdən asılıdır.


Təhlillər əsasında bu amillərin təsirinin səbəbləri aşkar edilmiş və onların aradan qaldırılması üçün tövsiyələr verilmişdir.

Məlumatların təhlilindən göründüyü kimi, birlinci halda zenit bucaqları və azimutların artması yeni yiğilmiş QKAH əvvəlki kəmərdən çıxdıqda müşahidə edilir (şəkil 1). Bu zaman zenit bucağının artması QKAH-in əsas çəkisi əvvəlki böyük diametri kəmərin daxilində olması nəticəsində baş verir [1, 2].

Bu fakt zenit bucağının artmasına kömək edir. Lakin qazma üsulunun dəyişməsilə, yeni turbin üsulundan rotor üsuluna keçərək, çəkinin paylanması nəticəsində bucaqlar dəyişir.

Baltaya böyük yükün verilməsi nəticəsində quyuda təzyiq (hidrodinamik) artır. Turboburun valına verilən böyük yük, baltada momentin artması və quyuda hidrodinamik təzyiqin çoxalmasına gətirib çıxarır (bax: cədvəl 1).

Cədvəl 2-də təqdim edilən əvvəlki kəmərdən QKAH-in tam çıxmazı, sonra zenit və azimut bucaqlarının düşməsi baş verdi. Bu onunla izah edilir ki, istifadə edilən QKAH mahiyyətəcə zenit bucağının azaldılması üçün bir sabitləşdirici QKAH idi, çünki sabitləşdirici baltadan 8–9 m məsafədə yerləşirdi, həmin vaxtda zenit bucaqlarının artırılması üçün sabitləşdirici baltadan 2–3 m məsafədə quraşdırılmışdır.



Cədvəl 1

V A X T	D Ə R I N L I K	Təqrib. adı	250	Qazma məhlulu, Giriş, l/s	40	Qazma alətinin çəkisi, 140 l	D Ə R I N L I K
		Baltaya düşən yüks. t.	50	Qazma məhlulu, Giriş, l/s	40		
		Qazma sürəti, m/s	60	Nasos xodu 1, xod daq	180		
		Taliblik vəziyyəti, m	40	Nasos xodu 2, xod daq	200		
				Nasos xodu 3, xod daq	250		
				Nasos xodu, xod daq	200		
7:43	1786	(3.49)					1786
7:48		(5.8)					
7:51	1787	(3.11)					1787
7:54		(10.4)					
7:57	1788	(3.16)	211.5	84.5	(32.2)	(69.5)	1788
8:00		(16.8)		26.29.11	31.7	75	
8:03	1789	(0)					1789
8:06	1790	118.4					1790
5:18	1756	(2.5)					1756
5:21	1757	(3.64)					1757
5:24		(14.1)					
5:27	1758	(21.7)					1758
5:30	1759	(7.55)					1759
5:33	1760	(18.8)					1760
5:36	1761	(120.5)					1761
5:39	1762	(0)					1762
5:42	1763	(8.2)					1763
5:45	1764	(19.8)					1764
5:48							
5:51	1765						1765
5:54	1766						1766
5:57	1767						1767
6:00	1768						1768
6:03	1769	(14)					1769

qazma davam etdirildi, qazma parametrləri əvvəlki vəziyyətinə qayıtdı. Turbin üsulu qazma aparıllarkən dəfələrlə bu hal təkrarlanırdı.

1803–1807, 1821–1824, 1835–1837 m intervallarında turbin üsulu ilə qazma aparıllaraq zenit bucağı layihə bucağından  $26.57^\circ$  dən çox yüksəlmişdir ( $30.26^\circ$ -ümmü quyu lüləsi boyunca maksimal bucaq). Qazma davam etdirildikcə zenit bucağının düşməsi qeydə alınmışdır. 1847–1848, 1855–1857, 1891–1895, 1904–1909, 1942–1945, 2003–2005, 2049–2050, 2059–2065, 2120–2122, 2130.5–2132, 2153–2158 m və s. intervallarda turbin üsulu ilə qazma aparılmışdır. Slide qazma aparıllarkən əksər hallarda yuxarıda qeyd etdiyimiz kimi qazma alətinin quydubində oturması ilə təzyiqin qalxması müşahidə olunmuşdur. Bu səbəblər turbin üsulu qazmanı mümkünəz etmişdir.

Çoxsaylı cəhdlərə baxmayaraq zenit bucağı azalan templə düşməşdir. Layihə üzrə zenit bucağı  $2320$  m-də  $31.77^\circ$  (azimut =  $288.25^\circ$ ) olmalıdır, əksinə nəticədə  $27.52^\circ$  (azimut =  $281.52^\circ$ ) olmuşdur.

**Texniki amilləri** araşdırarkən qazma kəmərinin aşağı hissəsinin (QKAH) yüksəlməsinə diqqət yetirilmişdir (cədvəl 2).

1880–1920 m intervalında artıq maksimal bucaq yüksəlmişdir (30.32). Bu dərinlikdən etibarən layihə dərinliyinə kimi zenit bucağı sabit saxlanımlı idi. Yiğilan QKAH isə bucağı sabit saxlamaq üçün əlverişli deyildir.

**Texnoloji amillər.** Yuxarıdakı kimi yüksəlmış QKAH üçün qazma zamanı baltaya düşən oxboyu yüksək qədər çox olarsa, bucağın azalması daha çox olacaq (sərt sűxurlar üçün). Ona görə də ox-

Cədvəl 2

QKAH	Diametr, mm	Uzunluq, m
Balta PDC	215.9	0.22
Mühərrik	172	8.2
Stabilizator	210	1.69
LWD	171.5	6.7
MWD	171.5	7.37
AQB	165	9.08
Keçirici	165	0.3
AQB	165	28.5
AQB	152	18.63
Keçirici	152	0.37
Cəmi		81.06 m

boyu yüksək daim nəzarətdə saxlanılmalı və lazım olmadıqda az istifadə edilməlidir.

**Geoloji amillər** araşdırılarkən aşağıdakı ən vacib məqamlara diqqət yetirilmişdir: layların yatım bucağı: quyu lüləsinin layın yatım bucağına hansı istiqamətdə daxil olması, lay sűxurlarının xüsusiyyətləri və kəhalar, qırılmaların təsiri.

Qırışığın ümumi struktur xəritəsinə baxdıqda görünür ki, qırışığın CS periklinalında layların yatımı SQ periklinala nisbətən daha mailidir ( $22\text{--}29^\circ$ ). Quyu lüləsinin zenit bucağı isə  $20\text{--}30^\circ$ -dir. Struktur xəritədən göründüyü kimi, quyu lüləsi layların yatımına əks istiqamətdə, perpendikulyar proyeksiyasından  $30\text{--}35^\circ$  sağa doğru qazılmışdır. Hesablaşma aparıllaraq müəyyən olunmuşdur ki, quyu lüləsi ilə layların yatımı bir-birinə perpendikulyardır. Bu isə inklinometriya bucağının dəyişməsinə təsir göstərə bilməz.

Lay sűxurlarının xüsusiyyətlərini müəyyən etmək üçün geniş və ətraflı araştırma aparılmalıdır. 1920–2190 m intervalı qumdaşı, qumdaşı alevritli, qumdaşı alevritli gilli, gilli qumdaşı, gilli sűxurlardan təşkil olunub. Daha bir ehtimal isə lay sűxurlarının xüsusiələ də qumdaşı sűxurlarının bütövlüyü, yəni möhkəmliyi zəifdir.

Slide qazma vaxtı bucağı artırın zaman qazma məhlulu yeni qazılmış quyu lüləsinin ətrafini yuyur, yaxud kiçik oxboyu yüksək təsirilə sűxur kütləsi asanlıqla dağıdırılır, bu zaman zenit bucağını qaldırmaq mümkün olmur və getdikcə ağır qüvvəsinin təsirilə (mühərririn stabilizatoru olmadıqdan bala quyu lüləsi boyunca ağır qüvvəsinin təsirilə) aşağıya doğru yatır. Nəticədə lazım olan zenit bucağını yiğməq çətinləşir.

Bələ zonaları baltaya oxboyu yüksək təsir etmədən qazmaq mümkünündür. Bu vaxt qazma sürəti artır, sanki alət kəhaya düşüb. Quyu profili boyunca bələ zonalara tez-tez rast gəlinir (1759–1769,

Bu sahədə zenit bucaqları və azimutun sabitləşməsi üçün tərəfimizdən şəkil 3-də təqdim edilən iki yaxud üç sabitləşdiricidən ibarət olan QKAH tövsiyə edilmişdir.

Yuxarıda qeyd edilənlərdən başqa maili quyuların fəza əyilməsinə texnoloji parametrlər də, xüsusilə oxboyu yük təsir edə bilər (cədvəl 3).

Cədvəl 3

Interval, m	$Q, \text{m}^3/\text{s}$	$p, \text{MPa}$	$G, \text{kN}$	$V, \text{m/sat}$
1720–1788	32	12.5	30–40	16
1788–1830	32.5	11.0–11.4	90–130	22
1830–1855	32	11.2–12.0	10–20	24
1855–1882	32	11.4–11.5	10–20	23
1882–1922	32	12.2	10–20	22
1922–1941	32	12.7–13.0	20–30	25
1941–1945	32	13.0–15.3	80–140	24
1945–2002	32	12.8–13.0	20–30	24
2002–2030	32	13.0–13.2	30–40	24
2032–2054	32	13.0–13.1	20	22
2055–2065	32.5	16.0–17.0	80–140	22
2075–2138	32.5	14.0–14.3	20–30	24
2140–2182	32	13.7–14.0	10–20	24
2183–2226	32.5	14.0–14.3	40–70	23
2227–2253	32	14.2	20–30	22

Bu amilin baxılmasına zamanı əvvəlcən zenit bucağının oxboyu yüksək asılı olaraq dəyişməsinin qrafiki qurulmuşdur (şəkil 4).




Şəkil 4. İki mərkəzləşdirici və kalibratorlu QKAH

Quyu lüləsinin əyilik bucağını sabit saxlamaq üçün həm baltanın, həm də mühərrinin üstündə stabiləşdirici yerləşdirilməlidir. Hər iki stabiləşdirici QKAH-ı mərkəzdə saxlayaraq zenit bucağının sabit qalmasına köməklək göstərir.

Qrafikdən belə nəticəyə gəlmək olar ki, oxboyu yükün artması ilə sabit QKAH-da zenit bucağı artır (şəkil 5).

Buna əsasən, maili quyunun qazılması zamanı zenit bucağı və azimutun tənzimlənməsini oxboyu



Şəkil 5. Zenit bucağının oxboyu yüksək asılılığı

yükün köməyilə də həyata keçirmək olar.

Quyunun əyilməsinə, həmçinin geologiya, xüsusiət litologiya və layların düşmə bucaqları az əhəmiyyətli təsir etmir.

Maili quyunun layihələndirilməsi zamanı bu amili, xüsusiət layların düşmə bucaqlarını nəzərə almaq lazımdır.

Verilmiş məsələ tədqiq edilmişdir və layların düşmə bucaqlarının nəzərə alınması ilə layihə profilini qurmağa imkan verən düsturlar var.

#### Qonşu quyular ilə müqayisəsi

Məsələni daha ətraflı araşdırmaq üçün qonşu quyularla müqayisə aparılmışdır. Belə ki, struktur xəritədən göründüyü kimi, 2579, 2580 və 2589 №-li quyular da demək olar ki, N №-li quyu istiqamətində qazılıb (cədvəl 4).

Cədvəl 4

Quyu	№	2579	2580	2589
Maksimal bucaq, dar.	31.77/30.32	34.75/39.7	47/48.1	35.2/36
Plan/faktiki				
Bucaq, dar. Plan/faktiki	31.77/26.07	28.7/28.1	39/37.4	25/27.5
Azimut, dar. Plan/faktiki	288/285.5	288/287	273/269	280/274

Bu qonşu quyularla layihədə nəzərdə tutulan azimut və inklinometriya bucağı yiğilması isə fərqlidir. 2579 №-li quyu sonda layihə bucağı yiğilsa da əvvəldə nəzərdə tutulmuş yuxarı horizontalarda maksimum bucaq layihədən daha çox yiğilib. Sonradan layihə bucağını düşürmək üçün həm turbin üsulu qazmanın, həm də layların təsiri olmuşdur. 2580 №-li quyu demək olar ki layihə azimutunu yiğmaq mümkün olmuşdur. Quyudi-

bində layihə üzrə nəzərdə tutulan bucaqdan 1.5 dər. fərq yaranmışdır. Bu quyuda da çox ehtimal ki N №-li quyu ilə eyni hal baş vermişdir. İnklinometriya bucağı layihə bucağına düşürmək üçün aşağı salarkən daha çox enmə müşahidə olunmuşdur. Bu quyunun plana uyğun bucağı aşağı salınmalı, N №-li quyu isə bucaq sabit saxlanılmağı id. 2589 №-li quyu orta intervallarda lazım olan maksimal bucaq yiğilib. Quyubində isə layihə üzrə nəzərdə tutulduğu kimi bucağı 25-ə düşürmək mümkün olmamışdır. Digər bir amil isə 2579, 2580 və 2589 №-li quyular N №-li quyu kimi S formalı quyulara aid edilir. S formalı quyular qazarkən quyunun sonlarına yaxın QKAH-in S formasına düşməsi səbəbələ QKAH-in quyudivarına sıxlımlaşması nəticəsində (dərinlikdən, QKAH-in quruluşundan, sərtliyindən asılı olaraq) quyu lüləsi müxtəlif təbii əyilmələrə məruz qalır.

#### Nəticə

Neft Daşları yatağında mədən məlumatlarının (geologiya, inklinometriya, QKAH, qazma rejimləri) təhlilinə əsasən maili quyuların əyilmə

parametrlərinə təsir edən amillər təyin edilmişdir.

Müəyyən edilmişdir ki, qonşu quyuların karotaj diaqramlarının korrelyasiyasını apararaq yeni qazılan quyu gilli səxur intervallarını əvvəlcədən müəyyən etmək və həmin intervalda qazmanın turbin üsulu ilə aparmaq lazımdır.

Müəyyən edilmişdir ki, layların düşmə bucaqları quyuların əyilməsinə əhəmiyyətli təsir göstərir. Buna əsasən quyuların layihə profilinin layihələndirilməsi marhalasında hesablamalarda verilmiş amili nəzərə almaq lazımdır.

Zenit və azimut bucaqlarının dəyişməsinə imkan yaradan səbəblərin meydana gəldiyi sahələrdə iki, xuxud üç stabiləşdirici QKAH təklif edilmişdir.

Həmçinin qazma rejiminin, xüsusiət oxboyu yükün zenit bucağına təsiri müəyyən edilmişdir. Onu qeyd etmək lazımdır ki, oxboyu yükün artması ilə zenit bucağının artması baş vermişdir. Həmçinin turbin qazma üsulundan rotor qazma üsuluna kecid zamanı əyılma parametrləri sabitləşir.

#### Ədəbiyyat siyahısı

1. Сушон Л.Я., Емельянов П.В., Муллагалиев Р.Т. Управление искривлением наклонных скважин в Западной Сибири. – М.: Недра, 1988, 124 с.
2. Калинин А.Г. Искривление скважин. – М.: Недра, 1974, 304 с.
3. "Maili quyunun qazılması". Shlumberger jurnalı, 1997, yanvar, 17 s.

#### References

1. Sushon L.Ya., Yemel'yanov P.V., Mullagaliyev R.T. Upravlenie iskrivleniem naklonnykh skvazhin v Zapadnoi Sibiri. – M.: Nedra, 1988, 124 s.
2. Kalinin A.G. Iskrivlenie skvazhin. – M.: Nedra, 1974, 304 s.
3. "Maili guyunun gazylmasi". Shlumberger zhurnal, 1997, yanvar, 17 s.